

Səlim Rəfiq Rəfiogluun yaradıcılığında Azərbaycan ədəbiyyatının dövrləşdirilmə konsepsiyası

Ataəmi Mirzayev
Filologiya elmləri doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.
E-mail: ataemi@rambler.ru

Annotasiya. Azərbaycan ədəbiyyatının inkişaf tarixinin mərhələlər üzrə öyrənilməsi ədəbiyyatşünaslıqda həmisi dıqqət mərkəzində olmuşdur. Müxtəlif dövrlərdə yazılmış ədəbiyyat tarixləri, dərsliklər və tədqiqat əsərlərində ədəbiyyat tarixinin dövrləşdirilməsinə aid fikirlər də öz əksini tapmış, bununla bağlı fərqli təsnifatlar aparılmışdır. Ancaq Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri ilk dəfə elmi şəkildə akademik İsa Həbibbəyli tərəfindən sistemli olaraq izlənilmiş, vahid konsepsiya əsasında dövrləşdirilərək təsnif edilmişdir. Alimin Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi ilə bağlı fikirləri "Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri" kitabında öz əksini tapmışdır.

Azərbaycan mühacirət ədəbiyyatşunaslığının görkəmli nümayəndələrinən sayılan Səlim Rəfiq Rəfiogluun (1905-1980) 1941-ci ildə çap olunmuş "Azərbaycan ədəbiyyatı - Seçilmiş misralar" adlı kitabının müqəddiməsində ədəbiyyat tarixinin dövrləşdirilməsi ilə bağlı fikirləri da maraqlı olub, həmin dövr üçün aktuallıq kəsb edirdi. Alimin "Azərbaycan ədəbiyyat tarixi" kitabından iqtibas yolu ilə yazdığı bu müqəddimədən aydın olur ki, o, apardığı təsnifatda tarixiliklə principini əsas götürmüs, ədəbiyyat tariximizin inkişaf mərhələlərini əsrlər üzrə araşdırmışdır. Ən qədim dövrlərdən XIV əsrdən qədər bir zamanı ümumi şəkildə xarakterizə edən Səlim Rəfiq daha sonra XIV əsrden başlayaraq XX əsrdə qədərki ədəbiyyatımızı ardıcıl olaraq əsrlər üzrə dövrləşdirmiş, hər bir əsri ayrı-ayrılıqda özünəməxsus səciyyəvi cəhətləri ilə nəzərdən keçirərək dövrün əsas ədəbi şəxsiyyətləri və aparıcı istiqamətlərini müəyyənləşdirmişdir. Alimin Azərbaycan ədəbiyyatı haqqında bütöv və sistemli biliyə malik bir ədəbiyyatşunas kimi ünümüləşdirmələr apararaq, ədəbiyyat tariximizi əsrlər üzrə dövrləşdirməsi bu gün də öz əhəmiyyətini itirməyən elmi qənaətlər kimi diqqətəlayiqdir.

Açar sözlər: Səlim Rəfiq Rəfioglu, mühacirət ədəbiyyatşunaslığı, ədəbiyyat tarixi, mərhələ, dövrləşdirilmə

The concept of periodization of Azerbaijani literature in Salim Rafiq Rafioglu's creative work

Ataəmi Mirzayev
Doctor of Philological Sciences
Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.
E-mail: ataemi@rambler.ru

Abstract. Studying the development history of Azerbaijani literature by stages has always been the focus of attention in literary studies. Thoughts about the periodization of history of literature were also reflected in literary histories, textbooks, research works written in different periods, in respect to this different classification have been made. However, the development stages of Azerbaijani literature was scientifically traced by academician Isa Habibbeyli for the first time and classified on the basis of one concept. The thoughts of the scholar about periodization of Azerbaijani literature were reflected in the book "Azerbaijani literature: periodization concept and development stages". The thoughts of Salim Rafiq Rafioglu (1905-1980), one of the prominent representative of Azerbaijani emigration literary studies, about the periodization of literary history in the introduction of the book "Azerbaijani literature - Selected verses" published in 1941 were also interesting and were relevant for that period. It is clear from this introduction the author wrote by the way of quotation from the book "The history of Azerbaijani literature" that he based his classification on the principle of historicity and researched the development stages of our literary history by centuries. Salim Rafiq generally characterized a period from ancient times to the 14th century and divided into periods our literature from the 14th century to the 20th century consistently; and identified the main literary figures and leading directions of the period by examining each century separately with its own characteristics. Possessing a comprehensive and systematic knowledge of Azerbaijani literature as a literary critic, the scholar divided into periods our literary history by centuries and this is noteworthy in that scientific conclusions have not lost their significance today.

Keywords: Salim Rafiq Rafioglu, emigration literary studies, history of literature, stage, periodization

Giriş / Introduction

Ədəbiyyat tarixinin dövrləşdirilməsi zaman-zaman ədəbiyyatşunasların dıqqət mərkəzində olmuş, bu barədə bir-birindən fərqlənən müxtəlif baxışlar meydana çıxmışdır. İlkən təzkirələrdən tutmuş, Firdun bəy Köçərlinin "Azərbaycan ədəbiyyat tarixi materialları" kitabı da daxil olmaqla heç bir əsərdə ədəbiyyat tarixinin dövrləşməsi ilə bağlı xüsusi təsnifat aparılmış, pərakəndə şəkildə müəyyən fikirlər öz əksini tapmışdır. 1920-1930-cu illərdən etibarən Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi ilə bağlı müxtalif təşəbbüs və meyarlar formalaşmaga başlamış, bir sıra tədqiqatlarda ye-

ni-yeni fikir və mülahizələr ifadə olunmuşdur. Azərbaycan ədəbiyyatşunaslığı tarixində bu istiqamətdə görülmüş bütün işləri sistemli və ardıcıl şəkildə nəzərdən keçirən akademik İsa Həbibbəyli özünün "Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri" adlı kitabında Azərbaycan ədəbiyyatının dövrləşdirilməsinə tarixi bir zərurət hesab edərək, ədəbiyyat tariximizin inkişaf mərhələlərini ilk dəfə elmi-nəzəri cəhətdən əsaslı şəkildə nəzərdən keçirmiş və hər birinin ayrı-ayrılıqda elmi təsnifatını vermişdir [1].

Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu ilə bağlı mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən – ədəbiyyatşunas, təqnidçi-publisist kimi tanınan Səlim Rəfiq Rəfioğlunun (1905-1980) da özünməxsus fikirləri vardır. Mühacirət ədəbiyyatşunaslarının elmi-ədəbi irsi tam şəkildə əldə edilmədiyindən və elmi içtimaiyyətə məlum olmadığından, onların müxtə-

lif məsələlərlə bağlı elmi fikirləri də bir çox hallarda diqqətdən kənarda qalmışdır. Odur ki, Gəncənin məşhur Rəfibəylilər nəslinə mənsub olan və siyasi səbəblərdən Türkiyədə yaşayış-yaradan Səlim Rəfiq Rəfioğlunun Azərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf mərhələləri ilə bağlı fikirlərini nəzərdən keçirmək maraqlıdır.

Əsas hissə / Main Part

Səlim Rəfiq Rəfioğlu elmi yaradıcılığı İstanbul Universitetində oxuduğu illərdə (1930-1933) başlamışdır. Onun "Son dövr Azəri ədəbiyyatı" adlı ilk məqaləsi 1932-ci ildə Əhməd Cəfəroğlunun baş redaktoru olduğu "Azərbaycan Yurt Bilgisi" adlı dərgidə çap olunmuşdur [2]. Sonralar o, müxtəlif mətbuat orqanlarında elmi, təqnid və publisist yazılarla çıxış etmişdir. Xüsusiilə alimin "Füzuli" dissertasiyası və "Divan ədəbiyyatının möhəlli və ictimai xüsusiyyətləri" adlı tədqiqatı olduqca geniş və zəngin araşdırmların nəticəsi kimi özünü göstərir [6; 4].

Səlim Rəfiq Rəfioğlunun elmi-ədəbi irsi olduqca zəngin və çoxşaxəlidir. Onun 1941-ci ildə çap edilən "Azərbaycan ədəbiyyatı – Seçilmiş misralar" adlı kitabının sonunda "Müəllifin basılan əsərləri" başlığı altında 2, "Müəllifin basılacaq əsərləri" başlığı altında isə 12 əsərinin adı verilmiş, bəzilərinin məzmunundan da bəhs edilmişdir. "Müəllifin basılacaq əsərləri" siyahısında 12-ci əsər kimi, "Azərbaycan ədəbiyyatı tarixi" adlı kitab qeyd edilir [3, s. 109]. Lakin, təsəssüf ki, həmin əsər əldə yoxdur. Alimin malum kitab və məqalələri ilə tanışlıq göstərir ki, Səlim Rəfiq ədəbiyyat tariximizlə bağlı geniş və zəngin elmi-nəzəri məlumatla yanaşı, həm də çoxlu sayıda ədəbi məxəz və qaynaqlara bələd bir tədqiqatçı olmuşdur. Şübhəsiz ki, alimin qeyd edilən "Azərbaycan ədəbiyyatı tarixi" kitabı da belə bir zəngin materiallar əsasında yazılmışdır. Səlim Rəfiqin həmin kitabı əldə olmasa da, 1941-ci ildə Bursada nəşr edilmiş "Azərbaycan ədəbiyyatı – Seçilmiş misralar" adlı kitabının "Azərbaycan ədəbiyyatına toplu bir baxış" adlı 20 səhifəlik müqəddiməsinin Azərbaycan ədəbiyyatı tarixi haqqında yazdığı

kitabdan götürülmüş icmal xarakterli bir tədqiqat olduğu anlaşılr.

Həmcə kiçik olan "Azərbaycan ədəbiyyatı – Seçilmiş misralar" kitabı XIII-XIX əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı tərtib edilmiş antologiyani xatırladır. Görünür, Səlim Rəfiqin bu kitabın nəşrində əsas məqsədi Türkiyə oxucularını Azərbaycan ədəbiyyatı nümunələri ilə tanış etmək olmuşdur.

Giriş kimi yazılmış "Bir neçə söz"də kitabın tərtibolunma səbəbi və müqəddimə ilə bağlı mülliñin belə bir qeydi vardır: "Azərbaycan ədəbiyyatına dair tərtib etdiyim antolojileri bəzi səbəblərdən dolayı indiyə qədər nəşr etmediim. Fəqət bu maneqəyə rəğmən, şimdilik oxuculara ismi keçən ədəbiyyatdan dərلنmiş (*toplannmış*) bir dəmat (*dəstə*) sunmaq (*təqdim etmək*) istədim. Diləyimin nəticəsi olaraq ortaya çıxan kitabın də müqəddimə yazmağı faydalı buludum. Müqəddiməni əsərlərim Azəri ədəbiyyatının tarixi haqqında zəngin kitabiyata istinadən hazırladığım tədqiqdən iqtibas etdim..." [3, s.2]

Verilən örnəkdən də aydın görünür ki, müəllif bu hissəni Azərbaycan ədəbiyyatı tarixi haqqında yazdığı kitabdan iqtibas etmişdir. Bu müqəddimə, haqiqətən də, Azərbaycan ədəbiyyatı haqqında sistemli bir araştırma səciyyəsi daşıyır və Səlim Rəfiqin hələlik əldə edilməyen "Azərbaycan ədəbiyyatı tarixi" kitabını yüksək elmi səviyyədə yazılmış bir əsər kimi dəyərləndirməyə əsas verir.

Ən qədim dövrdən XX əsrə qədər bir zamanı əhatə edən müqəddimədən aydın olur ki, müəllif Azərbaycan ədəbiyyatının dövrleşdirilməsini əsas məqsəd kimi görmüşdür. Səlim Rəfiq ədəbiyyat tariximizin inkişaf mərhələlərinin dövrleşdirilməsi zamanı tarixi prinsipə əsaslan-

mış, bütün təhlil və ümumiləşdirmələri bu aspektde aparmışdır. Burada ədəbiyyat tariximiz əsrlər üzrə özünməxsus səciyyəvi cəhətləri ilə nəzərdən keçirilmiş, hər bir dövrün əsas ədəbi siması haqqında müxtəsər məlumat verilmiş, yaradıcılığının aparıcı istiqamətləri müəyyən-ləşdirilmişdir.

Müqəddimədən aydın olur ki, Səlim Rəfiq Azərbaycan ədəbiyyatının "əski dövrləri" deiddikdə ən qədim dövrlərdən VIII əsre qədərkı ədəbiyyatı nəzərdə tutmuşdur: "Azərbaycanda ki ədəbiyyatın əski dövrləri olduqca qaranlıqdır. Simdiyə qədər yalnız Dəvdək ismində bir şair təsbit edilmişdir. Miladi səkkizinci əsrde yaşış olan Dəvdək haqqında Karankatvatsidə məlumat vardır" [3, s.3]. Göründüyü kimi, müəllif alban şairi Dəvdəkin VII əsrə deyil, VIII əsrə yaşıdığını qeyd edir. Bu, həmin dövrədən tarixi məlumatla bağlı ola bilər. Əlbəttə, Səlim Rəfiq ədəbiyyat tarixini yazarkən həmin dövrədə elma məlumat olan fakt və mənbələrə əsaslanmışdır. Lakin sonralar üzə çıxan bir sıra yeni-yeni tarixi qaynaqlar və ədəbi məxəzələr həmin dövrü daha əhatəli səciyyələndirməyə əsas verir.

Müəllif daha sonra ərəbdilli ədəbiyyat dövründə nəzər salmayı lazımlı bilərək yazar: "...müsəlmanlığın intişarından sonra ortaya çıxan ədəbiyyatı bəhs məvvəzisi edəcəyik. Bu baxımdan bir kaç əsrlik ərəbler dövrü bizə bir şey ifadə etməz. Mamafig (*bununla bərabər*), etnik vəziyyəti nəzəri etibarla alacaq olursaq, ərəb hakimiyətinin bilməsə son zamanlarında xalq ədəbiyyatının mövcudiyətini qüvvətə təxmin edə biliriz. Nətəkim "Dədə Qorqud" hekayələrinin miladi XI əsrə xalq arasında yayılmış olduğunu iddia edənlər vardır" [3, s.3].

Müəllif Səlcuqilər dövrü haqqında da eyni fikirdə olduğunu bir neçə cümlə ilə belə ifadə edir: "Səlcuqilər dövrü haqqında da aşağı-yuxarı eyni şəyleri təkrar edə biliriz. Əldə mövcud vəsaiq bizi Nasir bin Əhməd Bərk kimi sənətəkli alimlərdən xəbərdar etməkdədir" [3, s.3].

Səlim Rəfiq dən sonra Atabaylılar dövründə fars dilinin dövlət və ədəbiyyat dili olaraq qazandığı şöhrət nəticəsində türk şairlərinin farsca yazmaq məcburiyyətində qaldığını göstərir. Müəllif fikrini davam etdirərək yazar: "Bununla bərabər, Atabaylılar dövründə türkçə şeir olma-

lığı mütləq surətdə iddia edilə bilməz" [3, s.4]. Göründüyü kimi, alim əldə olmasa da, həmin dövrə farsca ilə yanaşı, ana dilində də şeirlər yazıldığı qənaətindədir.

Alim möğollar dövrü Azərbaycan ədəbiyyatını isə belə səciyyələndirir: "Mögollar dövrü isə yazılı Azəri ədəbiyyatı baxımdan olduqca müthümtdür. Zira bugünkü vəsiqələrə nəzərən Azərbaycan ədəbiyyatının ilk məhsulları Elxanlılar və Cələnlər zamanına aiddir" [3, s.4].

Əlbəttə, Səlim Rəfiq bu fikirləri söyləyərkən kitabın yazılılığı dövrün məlum elmi faktlarından çıxış edirdi. Odur ki, onun mühəhizələrində müəyyən tarixi uyğunsuzluqlar da müşahidə edilə bilər.

Müəllif Elxanlılar dövründə tabiat, riyaziyyat, kimya, astronomiya, tarix sahəsində əldə edilən elmi nüscələrə diqqəti yönəltməklə bərabər, həmin dövrədə hətta Elmlər Akademiyasının mövcud olması barədə də məlumat verir.

Səlim Rəfiq Azərbaycan divan ədəbiyyatının yarananı və inkişaf tarixini belə xarakterizə edir: "Azərbaycan divan ədəbiyyatı digər İslami ədəbiyyatların təşəkkül etdiyi şərtlər daxilində vücuda gəlmişdir. Binaənleyh İslami zəhiyyatla, islam mədəniyyətinin müxtəlif ünsürlərinə, qəza İslami ədəbiyyatın estetik tələqqisinə, əsasa və şəkələ aid xüsusiyyətlərinə bu ədəbiyyatla da təsadüf etmək mümkündür. Burada sufilik və hürufilik kimi fikir cərayanları da mövcuddur. Hətta hürufiliyin bədii ifadəsi ilk dəfə Azəri ədəbiyyatında təcəlli etmişdir. Türklerin divan ədəbiyyatına əlavə etdikləri nozrm şəkillərindən biri də bu ədəbiyyatda ortaya çıxmışdır. Bu da diş baxımdan bir yenilik və bir xüsusiyyətdir. Dini-sxolastik bir görüşün ifadəsi olan yazıldan başqa profan şeirlər, tərənnüm edilən maddi eşqin ilk nümunələri də bu dövrə qələmə alınmışdır. Ayrıca burada ümmət zəhiyyətinin yanı başında panteist duyğular da gözə çarpmaqdadır... Möğollar dövrü Azəri ədəbiyyatı şeir və sənət baxımdan da yüksəkdir. Zira on dördüncü əsrə ibda əsərləri də ortaya çıxmışdır. Saniyən bu əsr şeirləri və təsirələri ilə bərabər, ədəbi şəxsiyyət halında tarixə intiqal edən böyük simalar yetişdirmişdir" [3, s.5].

Alim Azərbaycan divan şeirlərinin təsir dairəsi-nə də toxunaraq yazar: "Bəzi Azəri şairlərin şe-

irlarına Azərbaycanlı olmayan şairlər tərəfindən nəzirələr yazılıması bu ədəbiyyatın əşrlərə əvvəl geniş bir intişar və təsir sahəsi bulduğunu göstərməkdədir” [3, s.5-6].

Qədim dövr və Azərbaycan divan ədəbiyyatı ilə bağlı belə bir başlanğıcdan sonra Səlim Rəfiq Azərbaycan ədəbiyyatının ayrı-ayrı dövrlərini səciyyələndirir, dövrün tanınmış ədəbi şəxsiyyətləri haqqında yığcam məlumat verir. Alim Elxanlılar dövründə (1258-1354) Azərbaycan dilində şeir yazan şairlərin az olduğunu qeyd edərək yazar: “On dördüncü əsrə Həsənoğlu, Qazi Bürhanəddin, Sultan Əhməd – Əhməd bin Veys və Nəsimi vardır. Mamafig bənlərdən yalnız Nəsimi bir dövrü doldurmağa kəfidi” [3, s.6]. Göründüyü kimi, Səlim Rəfiq XIV əsr təkcə Nəsimi yaradıcılığı ilə səciyyələndirməklə mümkün olduğunu qeyd edir. Həqiqətən de, Nəsimi irsi həmin dövr ədəbiyyatının bütün inkişaf xüsusiyyətlərini həm mövzu, məzmun və ideya, həm də forma və sənətkarlıq baxımından tam şəkildə özündə birləşdirmişdir. Səlim Rəfiq “...ilhamının genişliyi, sənətkarlığının belə sadalayı: “Əsrin bəlli başlı şairləri şunlardır: Şah Qasimül-Ənvar, Xəlil ibn Əhməd, Xəlili, Sultan Yaqub, Məsud, Şah Ömer Rövşəni, Bihudi, Matəmi, Süruri, Haşimi, Hamidi, Hami, Həbibi” [3, s.9].

XV əsr Azərbaycan ədəbiyyatının Qaraqyunlular və Ağqoyunlular zamanına təsadüf etdiyini yanan Səlim Rəfiq həmin dövrü siyasi, iqtisadi və mədəni baxımdan səciyyələndirir, bir sıra mədəniyyət mərkəzlərinin yenidən canlandığını göstərir. Uzun Həsənin, Sultan Yaqubun elmə, incəsənət və ədəbiyyata xüsusi diqqət yetirdiyi, eləcə də türkçənin həm xalq dili, həm də ədəbi dil olaraq şəhəriyyatının genişləndiyi xüsusi vurgulanır. Azərbaycan dilinin yalnız Ağqoyunluların deyil, daha sonra Səfəvi şahlarının saraylarında da böyük qiymət qazandığı qeyd edilir. XV əsr ədəbiyyatını əvvəlki əsrlər müqayisədə inkişaf mərhələsi kimi dəyrənləndirir alim bu dövrda şairlərin çoxluğunun həm dil, həm də nəzmin təkamülüne təsirini də diqqətə çəkir və bununla həmin dövrün XIV əsr ədəbiyyatından fərqləndiyini nəzərə çarparı.

Dövrün ədəbiyyatını “Bir tərəfdən, vəhdəti-vücuda tələqqisi daha fazla yayılmış və tarəfdar qazanmış, digər tərəfdən, Nəsimi təsiri davam etmişdir” [3, s.8], – deyə səciyyələndirən Səlim Rəfiq bu dövrə eruz vəzni ilə yanaşı, heca vəzninin də işlək olduğunu, əski dörtlük şeir şəklinən də az-çox istifadəni diqqətə çəkmişdir. Müəllif belə bir vəziyyəti xalq ədəbiyyatının divan ədəbiyyatına təsiri kimi dəyərləndirmiştir.

XIII-XIV əsrlər ədəbiyyatımıza aid bir sıra məsnəvələr Səlim Rəfiqin kitabı yazardığı dövrə elm aləminə məlum olmadığından, o, həmin dövrün yox, XV əsr məsnəvələrindən söz açır, bu dövrda qəzəl və qasida ilə yanaşı, məsnəvi formasına da rəğbət göstərildiyini qeyd edir. Müəllif bir çox əsərlərin əldə olmaması sabəbindən əsrin ədəbi mənzərəsini tam vera bilmədiyini göstərir. Sonrakı dövr tədqiqatlarında XIII-XIV əsrlər ədəbiyyatımıza aid bir sıra məsnəvələr tapılaraq tədqiqat obyekti kimi araşdırılmışdır [2].

Səlim Rəfiq daha sonra dövrün söz sənətkarları belə sadalayı: “Əsrin bəlli başlı şairləri şunlardır: Şah Qasimül-Ənvar, Xəlil ibn Əhməd, Xəlili, Sultan Yaqub, Məsud, Şah Ömer Rövşəni, Bihudi, Matəmi, Süruri, Haşimi, Hamidi, Hami, Həbibi” [3, s.9].

VX əsrə xalq ədəbiyyatının və saz şairlərinin varlığına dair qeydlərin olduğunu vurgulayan müəllif Xəlil bin Əhmədin Azərbaycan dilində heca vəzni ilə dörtlük şəklində (mani tərzində) yazılmış 55 parçadan ibarət şeirlərini yada salaraq yazar: “Əsəsen xalq ədəbiyyatı olmasayı, Xəlil bin Əhməd bu tərzdə şeirlər yazamazdı” [3, s.9].

Azərbaycan ədəbiyyatının inkişaf tarixini əsrlər üzrə səciyyələndirən Səlim Rəfiq daha sonra XVI əsrin içtimai-siyasi və mədəni mənzərəsini verir, bu əsr ədəbiyyatının Səfəvilər dövrünə təsadüf etdiyini göstərir. Azərbaycan dilinin fars dili ilə müqayisədə daha çox önmənəsidiyi və saray dili kimi işləndiyi qeyd olunur. Müəllif bu əsri belə xarakterizə edir: “On altıncı əsr Azərbaycan ədəbiyyatının altın dövrüdür. Bunu bilxəssə böyük şair Füzuli təmin etmişdir. Ədəbiyyat gərək şəkil və gərək əsas baxımdan həm genişlənmiş, həm də yeni bir inkişafə məzəhər olmuşdur. Qəzəlin və lirizmin ən parlaq nümunələri bu əsrin malıdır. Füzulinin

sərapa hiss və höycəndən ibarət şeirləri buna bir misaldır” [3, s.10].

XVI əsrin həm də məsnəvələrlə zəngin olduğunu qeyd edən müəllif Xətəyi və Füzulinin məsnəvələri ilə yanaşı, müəllifi məlum olmayan digər “Leyli və Məcnun” məsnəvəsini xatırladır. Alim ən gözəl “Leyli və Məcnun” məsnəvisinin yalnız türk ədəbiyyatında deyil, bütün islamı ədəbiyyatda XVI əsrə Azərbaycan sahəsində yaradığını göstərir. Müəllif bu fikri yazarən, şübhəsiz, Füzulinin “Leyli və Məcnun” məsnəvisini nəzərə tutur.

Bu əsər ədəbiyyatında mərsiyyə və məktublarla də işlək olduğunu göstərən Səlim Rəfiq təsəvvüf və hürufilikdən başqa, Həzərat Əlini müqəddəsləşdirən və şəliyi təbliğ edən əsərlərin də qələmə alındığını vurgulayır. Müəllifin bu qeydləri də, heç şübhəsiz, daha çox Füzuli yaradıcılığı ilə bağlıdır. Şairin “Şikayətnamə”si, dini müqəddəslərə həsr etdiyi qəsidiələr, eləcə də “Hədiqətüs-südə” əsəri bu fikirlərin təsdiqi kimi özünü göstərir.

XVI əsr şairlərinin XV əsrə nisbətən daha çox olduğunu nəzərə çarpdırın tədqiqatçı yazar: “Bunlar üzərində burada ayı-ayrı durmaq imkansız olduğundan yalnız isim kaydila iktifa edəcəğiz: Bəsiri, Kişvəri, Ləşkəri, Şəmsi, Yusif bəy, Pirqulu bəy, Şahqulu bəy, Süsəni bəy, Salih, Kirami, Fikari, Pənahi, Zəmiri, Zaei, Mir Qədri, Həsiri, Xəzani, Kalayi, Sadiq, Sadiqi, Xəlifə, Həkim Bədii, Mövlana Şahi, Mövlana Əli, Şah Qasim, Niyazi, Hafiz, Xətai, Füzuli, Fəzli, Hüsnü Bağdadi, Zehni Bağdadi... və sairə. Bunlardan bəziləri on beşinci əsrin sonlarından da yaşılmışlardır” [3, s.11].

Səlim Rəfiq XVI əsrə xalq ədəbiyyatının divan ədəbiyyatı üzərindəki təsirini də nəzərə çarpdırmalı Xətəyidən başqa, Şəmsinin də xalq ədəbiyyatından müteəssir olduğunu qeyd edir, Aşıq Qurbanı və Aşıq Abbas Tufarqanlı kimi saz şairlərinin bu dövrə yaşıdığını göstərir.

Daha sonra XVII əsr Azərbaycan ədəbiyyatının ədəbi mənzərəsini veren Səlim Rəfiq Şah Abbasın hakimiyyəti illərinə aid həmin dönməni Səfəvilərin ən parlaq dövrü hesab edir. Şah Abbas zamanında Azərbaycanın içtimai-siyasi həyatının qısa icmalindən sonra tədqiqatçı dövrün elm və fikir həyatına diqqət yetirir, Rızaəddin

Xan, M.Mirzə Şirvani, Əli Dağıstanı, Əbdürəhim Şirvani, Şirvani Əbübəkr kimi alim və filosofların adlarını çəkir.

Azərbaycan dilinin XVII əsrə həm ədəbi, həm xalq-danışçı, həm də saray dili olaraq öz əhəmiyyətini qoruyub saxladığı, rəsmi dil kimi təsir dairəsinə genişləndirdiyini qeyd edən Səlim Rəfiq Səfəvi şahlarının bir sıra Avropa ölkələri ilə rəsmi məktublaşmalarının türk dilində olduğunu xatırladır. Eləcə də məşhur alman alimi və səyyahi Adam Oleariusun (1599-1671) öz səyahətnaməsində Şamaxıda olarkən gürçü, erməni, yəhudü, hindli, iranlı və sairənin ana dilləri olduğu haldə, türkəcə danışdıqları ilə bağlı qeydi də yada salır.

Səlim Rəfiq Övliya Çəlebinin (1611-1682) məşhur “Səyahətnamə”sinə istinadən XVII əsrə Təbrizdə yaşış Yavəri, Ədhəmi, Mərdan Ağə Xan, Qurbanqulu, Pibaş Ağə, Hüsam Ağə, Əlvənd Ağə kimi bir sıra şairlərin adlarını da çəkir, həyat və yaradıcılığı haqqında heç bir məlumat olmayan bu sənətkarların öz tədqiqini gözlədiyini qeyd edir. Belə bir başlangıçdan sonra tədqiqatçı XVII əsrin tanınmış ədəbi şəxsləri haqqında məlumat keçir. Öncə bu əsrə məsnəvələr müəllifi kimi tanınan Məsihi və onun “Vərqə və Gülsə” əsərini xatırladan tədqiqatçı XVII əsrə də məsnəvi formasının işlək olduğunu vurgulayır. Məlumudur ki, Məsihi “Vərqə və Gülsə” əsərinin sonunda “Danəvü Dam” və “Zənbürü Əsel” kimi digər iki məsnəvisinin adını çəksə də, həmin əsərlər hələlik elm aləminə məlum deyil. Ona görə də Səlim Rəfiq “Vərqə və Gülsə”dan müəllifin üçüncü məsnəvisi kimi söhbət açır [3, s.13].

Tədqiqatçı daha sonra Qövsü Təbrizini əsrin qıymətli şairi kimi təqdim edir və şairin “Hamid kimi xar oldurəcəkdir səni, Qövsü” misrasından çıxış edərək həmin dövrə Hamid adlı bir şairin də olduğu qənaətinə gəlir və bunun başqa bir Hamid adlı şair olub-olmadığının araşdırılmasını zəruri hesab edir.

Səlim Rəfiq qaynaqlarda II Şah Abbasın və qanəvisi (hadisələri yanan tarixçisi) Mirzə Tahir Vahidin türk, fars, ərəb və hind dillərində 9000 beytdən ibarət şeiri haqqında olan qeydə də diqqəti cəlb edir. Məlumat üçün bildirik ki, Hüseyn xan Qəzvininin oğlu Mirzə Məhəmməd Tahir Qəzvin “Vəhid” təxəllüsü ilə şeirlər yaz-

mışdır. Onun Berlin Dövlət Kitabxanasının el-yazmalar xəzинsində saxlanan 487 vərəqdən ibarət "Külliyyat"ı vardır. Həmin əlyazmanın ilk 30 vərəqində şairin Azərbaycan türkçəsində şeirləri yer alır. Vəhid Qəzvininin Azərbaycan-türk divanı 2009-cu ildə Bakıda nəşr edilmişdir [7].

Tədqiqatçı daha sonra XVII əsrin digər söz sənətkarları haqqında yazar: "Eyni zamanda Kahveci Zادа, İsfahanlı Yakına, Şeyxisləm Təbrizi, Baba Mügani, Şah Səfi, Məlik bəy Avci və Təbrizli Saib əsrin belli-başı şairləridir. Fəqət bütün bunlara rəğmən, on yeddinci əsr ədəbi həyatı on altinci əsrə nəzərən geridir. Burada Füzuli kimi yüksək şairlər görmiyoruz" [3, s.14].

Səlim Rəfiqin XVII əsr xalq ədəbiyyatı, das-tan və saz ustadları haqqında verdii məlumat-lar da maraq doğurur: "Dastan və hekayələrin (nağılların) bu əsrə xalq arasında intişar etdiyi müəqqəqdir (təhqiq olunmuşdur)". Nitakim Olearius ta Qorqud haqqındaki rəvayətlərin Azərilər arasında unudulmadığını qeyd etmişdir. Qəza bu əsrə Aşıq Abdulla kimi saz şairini bulunuşması da nəzəri-diqqəti cəlb edir" [3, s.14].

Göründüyü kimi, tədqiqatçı önce adı çəkilən almanın səyahəti Adam Oleariusun səyahətnamə-sinə əsasən, XVII əsrə Dədə Qorqud haqqında rəvayətlərin də xalq arası yayıldığını qeyd edir.

Bələliklə, ədəbi dövr olaraq XVIII əsrə ke-cid edən Səlim Rəfiq öncə dövrün ictimai-siya-si şəraitinə nəzər salır. Alim daha sonra Azərbaycan dilinin hətta türk olmayan insanlar arasında da yayıldığını qeyd edərək yazar: "Buna dair bəzi əcnəbi mənzərləri tənvir etməkdədir. On səkkiz və on doqquzuncu əsrlərdə türkca konuşan gürçülerin miqdarı böyük bir yekun tutmuşdur. Bunlar eyni zamanda türk xalq ədəbiyyatını çox iyi bilirdi. Bəzi saz şairlərinin seirləri bu əsrə türkçə, fəqət gürçü hərfli ilə təsbit edilmişdir. Hətta bu əsrə türkçə şer yazan erməni şair də (Müəllif burada Sayat Nova-nı (1712-1795) nəzərdə tutur - A.M.) vardır..." [3, s.15].

Səlim Rəfiq XVIII əsr yazılı ədəbiyyatında xalq ədəbiyyatına olan töməyilən geniş vüsətə bir cərəyan halını aldığı qeyd edərək yazar:

"Ədəbiyyatda bir məhəlliləşmə və realite baş göstərdi" [3, s.15]. Başqa sözlə desək, ədəbiyyatda xəlqılışma və realistləşmə özünü daha bariz şəkildə bürüza verdi. Tədqiqatçı maddi eşqin tərənnümündən tutmuş müxtəlif yerli və ictimai hadisələrə qədər hər şeyin nəzərin çərçivəsi daxilinə girdiyini göstərsə də, divan ədəbiyyatının tasır və nüfuzunun ortadan qalxmadiğini, yenə qəzəl, qəsidi və məsnəvilərin ya-zıldığını göstərir. Xalq ədəbiyyatının tasırı və xalqa enişi noticosunda əski ədəbiyyatın təməllərinin sarsıldığını nəzərə çarpdırıb Səlim Rəfiq klassik şeir şəkilləri (janrları) içərisində yeni bir ruhun ortaya çıxdığını göstərir. Başqa şəkildə desək, klassik şeir janrlarının özündə də həm məzmun, həm də formaca xəlqılışma prosesi-nin getdiyini qeyd edir.

Tədqiqatçı dövrün söz sənətkarlarını belə xarakterize edir: "Ağa Məsihən başqa, Mə-həmməd Hüseyn xan Müştəq, Mehdi bəy Şikari, Ağa Bağır Şirvani, Vidadi, Vaqif kimi şəxs-lər bu əsrin ədəbi məhsuslarının vücuduna gətirən şairlərdir. Vidadi və bilməssə Vaqifin fəaliyyəti Azəri ədəbiyyatında yeni və parlaq bir mərhələ oldu. Bu əsrə Nizaməddin Məhamməd, Seyid Fəttah Mərağî kimi şairlər mərsiyyələr yazdır. Məhamməd Bakır Xalxalının alayı məsnəvisi, Nişat Şirvaninin məsnəvi şeklinde yazılmış uzun mənzumələri vardır. Məst Əli Şirvani də səyahət ədəbiyyatına dair gəzəl bir örnek vermişdir. Ağa Məsih kimi şairlər də qəzəl vadi-sında müvəffəqiyətli parçalar vücuduna gətirdilər. Bunlardan başqa, Nami, Talib, Hacı Xuda-verdi, Topçu Azərbaycanı, Şəkili Nəbi, Nəşət Təbrizi, İbrahim Sabit, Fətəli, Şirvanlı Zülali, (hicri) 1220-də vəfat edən Ağa Hüseyn Arif, Şakir Şirvani, Xoca Əbdülgədir kimi şairləri də bu əsr yetişdirmiştir" [3, s.15-16].

Göründüyü kimi, Səlim Rəfiq XVIII əsr şairlərinin ibarət böyük bir siyahı təqdim edir ki, onların bir çoxu haqqında ədəbiyyat tarixlərimizdə məlumat yoxdur. Alimin bu qeydləri, bir növ, gələcək tədqiqatlar üçün ipucu ola bilər.

XVIII əsr saz şairləri üzərində dayanan tədqiqatçı əvvəlki əsrlər nisbətdə bu dövrdə onların çox olduğunu yazar: "Nigaristanlı Aşıq Sadıqdan başqa, şimdilik Aşıq Ərtünü, Qaraca Dağlı-

yi və böyük bir ehtimalla Şikətə Şirini qeyd edə bilmir" [3, s.16].

XIX əsrde Azərbaycanın ikiyə bölünməsi ilə həyətə və ədəbiyyatda daim ikiliyin gözə çarplığı vurğulanır. Səlim Rəfiq Qərb mədəniyyətinə təmasın da bu əsrənə başlığındı qeyd edir. Milli matbuatın yaranması, tarix, coğrafiya, musiqi və digər elm sahələrinə aid bir çox əsərlərin yazılıması, bu dövrün əsas xarakterik xüsusiyyətləri kimi göstərilir. Qərb ədəbiyyatından tərcümələrin meydana çıxmazı, o cümlədən Azərbaycan dilində olan ədəbi nümunələrin başqa dillərə tərcümə edilməsi XIX əsr üçün səciyyəvi hal sayılır. Tədqiqatçı bu dövrdə yan-yanı yaranan iki – əski və yeni ədəbiyyatın ol-duğunu göstərir. Bu dövrə həm divan ədəbiyyati ənənələrinə uyğun, həm də xalq şeiri üslubunda, heca vəznində şeirlər qələmə alınır. Eləcə də bu dövr ictimai həyatın nöqsərini, müxtəlif zümrələrin xəta və qüsurlarını göstərən satirik şeirlərin yazılıması ilə diqqəti cəlb edirdi.

Səlim Rəfiq XIX əsrə mərsiye ədəbiyyatının geniş yayıldığı, Dəxil, Loli, Rəşid Əfşar, Kərim Şüai, Ahi, Cövri, Əsgiriz, Qumru, Hüzni kimi tanınmış mərsiyyəçi şairlərinin yetişdiyini də qeyd edir, bù dövrə mənəzən məktub forma-sının çıxaldığını da nəzərə çarpdırır. Müəllif Salik, Seyid Əzim Şirvani, Zakir və Natəvan kimi şairlərin əsərləri arasında belə örnəklərin ol-duğunu qeyd edir. Daha sonra XIX əsrə məsnəvi formasında yazılan əsərlərə də üstünlük verildiyini göstərən müəllif Bahar Şirvani, İsmayıllı bəy Nakam, Mirzə Sadiq Fani, İskəndər Ağə Şair və Xalxalı kimi şairlərin adlarını çəkir.

Səlim Rəfiq "On doqquzuncu əsrin şairləri sunlardır" – deyərək 100-dən artıq söz sənətkarının adını verir. Müəllif bu dövrdə Aşıq Pəri, Ağabəyim ağa, Heyran xanım, Kəminə, Xanpi-kə, Natəvan kimi bir sıra qadın şairlərin də ye-

tisdiyinə diqqəti cəlb edir, bir çox aşiqların adlarını sadalayır.

Göründüyü kimi, Səlim Rəfiq XIX əsr Azərbaycan ədəbiyyatının qısa icmalini verərən bu dövrde dramaturgiyanın yaranması və inkişafına toxumur. Bu, yəqin ki, kitabın poeziyaya həsr ediləsi, daha doğrusu, şeir antologiyası olması ilə bağlıdır. Onu da qeyd edək ki, alimin sözü gedən kitabının sonundan verilən "Müəllifin basılaçq əsərləri" siyahısında 11-ci sıradə "Böyük türk ədəbi Mirzə Fətəli" monoqrafiyası gelir. Deməli, Səlim Rəfiq Mirzə Fətəlinin ədəbi ərsinə yaxından bələd olsa da, tərtib etdiyi kitabın daha çox şeir antologiyası səciyyəsi daşıdığını nəzərə alaraq müqəddimədə dramaturgiya haqqında söhbət açmamışdır.

Beləcə, XIX əsr də daxil olmaqla Azərbay-can ədəbiyyatının əsrlər üzrə inkişaf mərhələlərinin qısa icmalini verən Səlim Rəfiq dəha sonra yənə əsrlər üzrə ədəbi şəxsiyyətlərin əsərlərindən seçilmiş beyt və misralar təqdim edir. Müəllifin verdiyi nümunələr say etibarilə müəlliflər görə dəyişir. Kitabda toplanmış nümunələr İzzəddin Həsənoğlunun məşhur "Apardı könlüm..." qəzəlindən verilən iki beytlə başla-yıb Mirzə Əlkəber Sabirin "Var" rədflisi qəzəlində götürülmüş beytlə yekunlaşır. Bu hissədə Səlim Rəfiq 89 şairin əsərlərindən seçilmiş misra və beytlər təqdim edir. Onu da qeyd edək ki, müəllifin təqdim etdiyi nümunələrin bir çoxu dövr üçün tam yəni örnəklər idi. Ancaq, təəssüf ki, müəllifin bu kitabı elmi ictimaiyyətə çox da tanış olmadıqdan Azərbaycan ədəbiyyatşunaslığında klassik ərsin tədqiqi və nəşri ilə bağlı araşdırılmalarda ona müraciət edilməmişdir. Halbuki kitabda həm Azərbaycan ədəbiyyatının inkişaf dövrləri, həm klassik, həm də aşiq şeiri ilə bağlı bir sira yeni nümunələr də vardır, eləcə də klassik ədəbiyyata aid mətnlərdə mü-shahidə edilən bir çox nüsxə fərqlərini buradakı nümunələr əsasında dəqiqlişdirmək də müm-kündür.

Nəticə / Conclusion

Bələliklə, Səlim Rəfiq Rəfioğlunun həm əldən olan elmi əsərləri, həm də "Azərbaycan ədəbiyyatı – Seçilmiş misralar" adlı kitabı ilə tanışlıq göstərir ki, o istər şifahi xalq ədəbiyyatı və aşiq

yaradıcılığı, istər klassik və son dövr Azərbay-can ədəbiyyatı ilə bağlı geniş malumatla malik bir tədqiqatçı olmuşdur. Eləcə də alimin ədəbiyyatşunaslığının müxtəlif sahələrinə aid digər

kitab və məqalələri də onun həmin sahələrdə ilk elmi fikir və söz sahibi olduğuna əyani sübut sayyla bilər. Azərbaycan ədəbiyyatı haqqında bütöv və sistemli biliyi, eləcə də dərin mənşəti təfakkürə, təhlilətmə və ümumiləşdirmə qabiliyyətinə malik olan Səlim Rəfiq Refioğlu "Azərbaycan ədəbiyyatı – Seçilmiş misralar" kitabının mütqəddiməsində qısaca da olsa, kamıl bir ədəbiyyatşunas kimi, ədəbiyyat tariximizin keçdiyi inkişaf yolunu sistemli şəkildə izləmiş, onun inkişaf meyillərini üzə çıxaraq hər bir dövrün ədəbi mənzərəsini vermişdir. Alimin

bələ bir təsnifi ədəbiyyat tariximizin dövrleşdirilməsi sahəsində atılmış addımlardan biri ki mi, olduqca maraqlı doğurur. Bu baxımdan onun ədəbiyyatşunaslıq ırsı geniş şəkildə öyrənilməli, əldə olan əsərləri nəşr edilərək elmi ictimaiyyətə çatdırılmalıdır. Alimin yaradıcılığı ilə tanışlıq göstərir ki, zaman-zaman bu elmi ırsə müraaciət edilməli, onun hərtərəfli öyrənilməsi sahəsində tədqiqatlar aparılmalı, ən əsası isə həmin elmi ırs bütünlükə tapılıb üzə çıxarılmalı və nəşr olunmalıdır.

Ədəbiyyat / References

1. Həbibbəyli İ. Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri. Bakı: Elm, 2019.
2. Mirzəyev A. Azərbaycan epik şeirinin təşəkkül dövrü. Bakı: Elm və təhsil, 2016.
3. Refi'oğlu S.R. Azerbaycan ədəbiyyatı – Seçilmiş misralar. Bursa: Emek Basımevi, 1941.
4. Refi'oğlu S.R. Divan ədəbiyatının mahallili və ictimai mötfləri. İstanbul, 1948-1953.
5. Refi'oğlu S.R. Son Devr Azeri Edebiyatı. Azerbaycan Yurt Bilgisi. İstanbul, Ocak 1932.
6. Rəfioglu S.R. Füzuli (nəşrə hazırlayan: Ataəmi Mirzəyev). Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası, III cild. Bakı: Elm və təhsil, 2019.
7. Vəhid Qəzvini. Divan (nəşrə hazırlayanlar: P.Kərimov, A.Ramazanov). Bakı: Nurlan, 2009.

Концепция периодизации азербайджанской литературы в творчестве

Салим Рафиоглу

Атаами Мирзоев

Доктор филологических наук

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: ataemi@rambler.ru

Резюме. Постепенное изучение истории развития азербайджанской литературы всегда было в центре внимания литературоведения. Суждения относительно периодизации истории литературы имеют место в написанных в различные периоды исследований по истории литературы, учебниках, где приводились соответствующие различные классификации. Но впервые системно этапы развития азербайджанской литературы в научном плане были изучены академиком Иса Габиббейли, который составил классификацию их периодизации на основе единой концепции. Суждения учёного относительно периодизации азербайджанской литературы отражены в его книге «Азербайджанская литература: концепция периодизации и этапы развития».

В изданной в 1941 году книге «Азербайджанская литература – избранные строки» известного представителя эмигрантского литературоведения Салим Рафиоглу (1905-1980) вызывают интерес приведённые во введении актуальные для того времени рассуждения автора относительно периодизации истории литературы. В данном введении автором приводятся извлечения из его книги «История азербайджанской литературы» и поясняется,

что приводимая им классификация базируется на принципе историзма, а этапы развития истории литературы исследованы согласно векам. Приведя общую характеристику периода с древней литературы до XIV в., Салим Рафиг проводит последовательную периодизацию нашей литературы с XIV до XX в., характеризуя особенности каждого из них в отдельности, даёт оценку значительным литературным личностям и определяет основные направления каждого века.

Периодизация истории нашей литературы по векам литературоведа как учёного, обладающего целостными и системными знаниями об азербайджанской литературе, и его обобщённые заключения, не потеряли своего значения, и сегодня заслуживают внимания.

Ключевые слова: Салим Рафиг Рафиоглу, эмигрантское литературоведение, история литературы, этап, периодизация